

## CƏDVƏL A 1 - MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

(min manatla)

Mənfəət və zərər maddələri	İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla	
1	2	
<b>1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi</b>	<b>1</b>	<b>13018.77</b>
a) Kreditlər üzrə faizlər, cəmi	1a	11135.69
a1) Mədən çıxarma sənayesi	1a1	0.00
a1.1) Xəm neft, təbii qaz, daş kömür və digər yanacaq növlərinin hasilatı	1a1 1	0.00
a1.2) Metal filizlərinin hasilatı	1a1 2	0.00
a1.3) Mədənçıxarma sənayesinin digər sahələri (karxana və s)	1a1 3	0.00
a2) Emal sənayesi, cəmi	1a2	0.00
a2.1) İçki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı	1a2 1	0.00
a2.2) Toxuculuq və tikis sənayesi	1a2 2	0.00
a2.3) Dəri emalı, dəridən məmulatlar və ayaqqabı istehsalı	1a2 3	0.00
a2.4) Məbel, ağac məmulatlarının (pəncərə, qapı və s) istehsalı	1a2 4	0.00
a2.5) Sellüloz- kağız istehsalı və poliqrafiya fəaliyyəti	1a2 5	0.00
a2.6) Neft məhsullarının istehsalı	1a2 6	0.00
a2.7) Kimya sənayesi	1a2 7	0.00
a2.8) Rezin və plastmas məmulatların istehsalı	1a2 8	0.00
a2.9) Digər qeyri - metal mineral məhsulların istehsalı	1a2 9	0.00
a2.10) Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı	1a2 10	0.00
a2.11) Maşın və avadanlıqların istehsalı	1a2 11	0.00
a2.12) Elektrik maşınları və elektrik avadanlıqlarının istehsalı	1a2 12	0.00
a2.13) Nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı	1a2 13	0.00
a2.14) Emal sənayesinin digər sahələri	1a2 14	0.00
a3) Elektrik enerjisi və Qazın istehsalı	1a3	0.00
a4) Sənayenin digər sahələri	1a4	1332.99
a5) Kənd təsərrüfatı, cəmi	1a5	318.52
a5.1) Kənd təsərrüfatı, ovçuluq və bu sahədə xidmətlərin göstərilməsi	1a5 1	0.00
a5.2) Meşə təsərrüfatı və bu sahədə xidmətlərin göstərilməsi	1a5 2	0.00
a5.3) Balıqçılıq, balıq təsərrüfatı və bununla əlaqədar xidmətlər	1a5 3	0.00
a5.4) Digərləri	1a5 4	318.52
a6) Tikinti sahəsi, cəmi	1a6	1896.24
a6.1) Yaşayış sahələrin tikintisi	1a6 1	0.00
a6.2) Qeyri-yaşayış sahələrin tikintisi	1a6 2	1896.24
a6.3) Yol, körpü tikintisi	1a6 3	0.00
a6.4) Digər tikintilər	1a6 4	0.00
a7) Nəqliyyat, cəmi	1a7	18.63
a7.1) Quru yol nəqliyyatlarının fəaliyyəti	1a7 1	0.00
a7.2) Su nəqliyyatının fəaliyyəti	1a7 2	0.00
a7.3) Hava nəqliyyatı fəaliyyəti	1a7 3	0.00
a7.4) Köməkçi və əlavə nəqliyyat fəaliyyəti	1a7 4	0.00
a7.5) Digərləri	1a7 5	18.63
a8) İnformasiya və Rabitə	1a8	0.00
a9) Ticarət sahəsinə kredit, cəmi	1a9	5782.17
a9.1) Tikinti materialları və santexnika malları üzrə ixtisaslaşan	1a9 1	0.00
a9.2) Avtomobil ticarəti üzrə ixtisaslaşan	1a9 2	0.00
a9.3) Elektrotexnika və məişət texnikası üzrə ixtisaslaşan	1a9 3	0.00
a9.4) Yeyinti, geyim və gündəlik məişət malları üzrə ixtisaslaşan	1a9 4	0.00
a9.5) Digərləri	1a9 5	5782.17
a10) Digər qeyri-istehsal və xidmət sahələri	1a10	507.14
a11) İctimai Təşkilatlara	1a11	0.00
a12) Mərkəzi idarəetmə orqanlarına və bələdiyyələrə verilmiş kreditlər	1a12	0.00
a13) Şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər, cəmi	1a13	1280.00
a13.1) Yaşayış sahəsinin alınmasına və tikintisinə	1a13 1	0.00
a13.2) Yaşayış sahəsinin təmirinə	1a13 2	0.00
a13.3) Avtomobil alınmasına	1a13 3	0.00
a13.4) Məişət avadanlıqlarının alınmasına	1a13 4	0.00

a13.5) Kredit kartları	1a13 5	0.00
a13.6) Digər	1a13 6	1280.00
a14) Digər kreditlər	1a14	0.00
b) banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	1b	622.14
c) digər maliyyə institutlarına kreditlər	1c	154.43
d) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 gündək olan kreditlər)	1d	0.00
e) banklarda depozitlər, o cümlədən	1e	870.56
e1) AMB-də yerləşdirilmiş vəsaitlər	1e 1	0.00
f) digər maliyyə institutlarında depozitlər (banklardan başqa)	1f	0.00
g) REPO/əks REPO əməliyyatları üzrə	1g	0.00
h) ödəniş müddətinədək saxlanılan qiymətli kağızlar üzrə	1h	0.00
i) ticarət qiymətli kağızları üzrə	1i	235.95
j) faizli nostro hesablar üzrə	1j	0.00
k) digər faiz gəliri növləri	1k	0.00
<b>1.1 Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar</b>	<b>1 1</b>	<b>2342.75</b>
<b>2. Faizlər və onlara bağlı xərclər, cəmi</b>	<b>2</b>	<b>3530.53</b>
a) depozitlər üzrə faizlər, cəmi	2a	1159.06
a1) fiziki şəxslərin tələbli depozitlər	2a1	0.00
a2) hüquqi şəxslərin tələbli depozitlər (bütün cari və çek hesabları daxil olmaqla)	2a2	0.00
a3) fiziki şəxslərin müddətli depozitləri	2a3	1035.29
a4) hüquqi şəxslərin müddətli depozitləri	2a4	123.77
b) AMB-nin kreditləri	2b	0.00
c) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 gündək olan kreditlər)	2c	0.00
d) banklardan 7 gündən çox olan müddətə alınmış kreditlər	2d	116.26
e) beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə institutlarının kreditləri	2e	0.00
f) bankların depozitləri	2f	730.91
g) digər maliyyə institutlarının depozitləri	2g	1524.30
h) faizli loro hesablar üzrə	2h	0.00
i) REPO/əks REPO əməliyyatları üzrə	2i	0.00
j) mərkəzi idarəetmə orqanlarının depozitləri və kreditləri	2j	0.00
k) bələdiyyələrin depozitləri və kreditləri	2k	0.00
l) bank tərəfindən alınmış ipoteka kreditləri	2l	0.00
m) bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri	2m	0.00
n) faizlərlə bağlı digər xərclər	2n	0.00
<b>3. Xalis faiz gəliri (zərəri) (sətir 1 çıx sətir 1 1 və 2)</b>	<b>3</b>	<b>7145.49</b>
<b>4. Qeyri-faiz gəlirləri, cəmi</b>	<b>4</b>	<b>2761.47</b>
a) hesabların aparılması üzrə xidmətlərdən komisiyon gəliri	4a	1272.02
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir (itki), cəmi	4b	679.71
b1) xarici valyuta ticarəti üzrə gəlirlər (itkilər)	4b1	703.76
b2) xarici valyutada olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi üzrə gəlirlər (itkilər)	4b2	-24.05
c) digər xidmət növlərindən komisiyon gəliri	4c	802.82
d) qiymətli kağızların satışı üzrə gəlir (zərər)	4d	0.00
e) təsərrüfat cəmiyyətlərdə iştirakdan və realizə edilən qiymətli kağızlara investisiyalardan gəlir, cəmi	4e	0.00
e1) icmallaşmamış törəmə təsərrüfat cəmiyyətlərində (50%+1 səs hüququ verən səhm və ya başqa formada törəməsdirsə) iştirakdan gəlir	4e1	0.00
e2) icmallaşmamış digər təsərrüfat cəmiyyətlərində (50%-dən az) iştirakdan gəlir	4e2	0.00
f) qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə gəlirlər (zərər)	4f	6.17
g) digər qeyri-faiz gəlir növləri	4g	0.75
<b>5. Qeyri-faiz xərcləri, cəmi</b>	<b>5</b>	<b>5968.73</b>
a) əmək haqqı və digər kompensasiya növləri, cəmi	5a	1979.10
a1) əmək haqqı	5a1	1732.74
a2) mükafatlar	5a2	0.00
a3) kompensasiya və müavinətlərin digər növləri	5a3	10.95

a4) sosial təminat xərcləri	5a4	0.00
a5) məşğulluq fonduna ayırmalar	5a5	235.41
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, <i>cəmi</i>	5b	1805.01
b1) icarə haqları	5b1	160.81
b2) köhnəlmə (amortizasiya)	5b2	937.35
b3) əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri	5b3	613.14
b4) əsas vəsaitlərlə bağlı sair xərclər	5b4	93.71
c) göstərilmiş xidmətlər üzrə haqq və komissiya xərcləri	5c	643.00
d) digər qeyri-faiz xərclərinin sair növləri	5d	1541.62
<b>6. Əməliyyat mənfəəti (zərəri) (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5)</b>	<b>6</b>	<b>3938.23</b>
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər), <i>cəmi</i>	7	843.81
a) müştərilərə kredit itkiləri üzrə ehtiyata ayırmalar	7a	965.37
b) investisiya və qiymətli kağızlar üzrə ehtiyata ayırmalar	7b	0.07
c) bank işində istifadə olunmayan əsas vəsaitlər üzrə ehtiyata ayırmalar	7c	0.00
d) digər aktivlər üzrə ehtiyata ayırmalar	7d	0.00
e) balansdankənar aktivlər üzrə ehtiyata ayırmalar	7e	398.05
f) banklararası tələblər üzrə ehtiyata ayırmalar	7f	-519.68
<b>8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər) (sətir 6 çıx sətir 7)</b>	<b>8</b>	<b>3094.43</b>
9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir (xərc), <i>cəmi</i>	9	0.00
a) daşınmaz əmlakın satışından gəlir (xərc)	9a	0.00
b) sair gəlir (xərc)	9b	0.00
<b>10. Vergilər ödənilənədək mənfəət (zərər) (sətir 8 üstəgəl (çix) sətir 9)</b>	<b>10</b>	<b>3094.43</b>
<b>11. Mənfəətdən vergilər</b>	<b>11</b>	<b>86.24</b>
<b>12. Xalis mənfəət (zərər) (sətir 10 çıx sətir 11)</b>	<b>12</b>	<b>3008.19</b>
13. Elan olunmuş dividendlər, məbləğ	13	